



1 YOXSULLUĞA
SON



YOXSULLUĞA SON: BU NƏ ÜÇÜN VACİBDİR?

Məqsəd nədən ibarətdir?

2030-cu ilədək hər yerdə
yoxsulluğun bütün
formalarına son qoymaq.

Bu nə üçün vacibdir?

700 milyondan artıq insan hələ
də yoxsulluq içərisində yaşayır
və səhiyyəyə, təhsilə, içməli
suya və sanitariyaya çıxış kimi
ən sadə həyati tələbatlarını
ödəməkdə çətinlik çəkirlər.

700 milyon insan – bu
həddindən artıq çoxdur.

Bəli, Cənubi Asiya və Saxaradan
cənubda yerləşən Afrika
ölkələrində əhəlinin
əksəriyyətinin gündəlik gəliri
1.90 ABŞ dollarından azdır. Bu
insanlar ümumilikdə dünyada
yoxsulluq içərisində
yaşayanların 70 %-ni təşkil edir.

Hindistan, İndoneziya, Çin və
Nigeriya kimi ölkələrin gəliri
yaşayış minimumundan az olan
əhalisi yoxsulluq içərisində
yaşayan dünya əhalisinin yarısını
təşkil edir.

Lakin bu vəziyyət
inkışaf etmiş ölkələrə
də təsir edir.

Hal-hazırda
dünyanın ən
varlı
ölkələrində 30
milyondan çox
uşaq yoxsulluq
içərisində
yaşayır.

Hal-hazırda dünyanın ən varlı ölkələrində 30 milyondan çox uşaq yoxsulluq içərisində yaşayır.

Nə üçün bu qədər insan yoxsulluq içərisində yaşayır?

Yoxsulluğun bir çox təzahürləri var və bunun səbəbləri içərisində işsizlik, sosial təcrid olma, eyni zamanda müəyyən ölkələrin əhalisinin təbii fəlakətlərə, xəstəliklərə məruz qalmasını göstərmək olar.

Mən yoxsulluq içərisində yaşamıram. Nə üçün digər insanların maddi durumu məni maraqlandırmalıdır?

Bunun müxtəlif səbəbləri vardır, lakin ümumilikdə bir nəticəyə gəlmək olar: bütün insanların rifahı bir-biri ilə sıx əlaqəlidir. Qeyri-bərabərliyin artması iqtisadi artıma mənfi təsir göstərir və cəmiyyətin həmrəyliyini sarsıdıraq siyasi, ictimai müqaviməti artırır, bəzi hallarda isə qeyri-sabitliyə və münaqişələrə səbəb olur.

Həqiqətən bu məqsədə nail olmaq mümkündürmü?

Mümkündür. İqtisadçı Jeffri Saksın hesablamalarına görə yaxın 20 ildə yoxsulluğa son qoymaq məqsədi ilə xərclənən ümumi vəsait 175 milyard ABŞ dolları olacaq, bu isə varlı ölkələrin ümumi gəlirinin 1%-ni təşkil edir.

Mən nə edə bilərəm?

Gəncsinizsə: Siyasi qərarların qəbulunda iştirakınız yoxsulluğun aradan qaldırılmasına böyük töhfə verə bilər. Bu sizin hüquqlarınızın qorunmasını və səsinizin eşidilməsini, təcrübənin nəsil-dən-nəslə otürülməsini, insanların həyatında lazımı dəyişikliklər etmək üçün innovativ yanaşmanın və tənqidi təfəkkürün bütün yaşlarda inkişafını təmin edir.

Siyasi qərarların qəbulunda cavabdehsinizsə: Hökumətlər kasıbların

və səfillərin səmərəli məşğulluğunu və işlə təmin olunma imkanını artırmaq üçün əlverişli şərait yaratmağa kömək edə bilirlər. Onlar əhalinin yoxsul təbəqələrində iqtisadi artımı stimullaşdırır və yoxsulluğu azalda bilən strategiya və maliyyə proqramlarını hazırlaya bilirlər.

Özəl sektorda işləyirsinizsə: Özəl sektor iqtisadi artımın əsasını təşkil etdiyi üçün onun hərtərəfli olması və yoxsulluğun aradan qaldırılması bir çox hallarda bu sektordan asılıdır. Özəl sektor yoxsulların çoxluq təşkil etdiyi kiçik müəssisələrdə, o cümlədən qeyri-formal sektorda fəaliyyət göstərən iqtisadi seqmentlərdə diqqəti cəmləşdirərək yoxsul təbəqənin iqtisadi imkanlarını genişləndirə bilər.

Elmi və ya akademik təşkilatın üzvünüzsə: Elmi və akademik dairələr yoxsulluğun təsiri haqqında maarifləndirmə işində vacib rol oynayırlar.

Elm dayanıqlı yanaşma prinsiplərinə əsaslanaraq yoxsulluğun azaldılmasının və dayanıqlı inkişafın əsasını qoyur. Elm yoxsulluğun yox edilməsinə vacib töhvə verir.

Məsələn, elm təmiz içməli suya çıxışı, içməli su vasitəsilə ötürülən xəstəliklər nəticəsində baş verən ölüm hallarının azalmasını təmin etmiş, sanitariyanın olmaması və təhlükəli içməli su ilə əlaqəli risklərin azaldılması nəticəsində gigiyena səviyyəsini artırmışdır.

Daha ətraflı məlumat üçün:
<http://www.un.org/sustainabledevelopment>



DAYANIQLI İNKİŞAF  MƏQSƏDLƏRİ

DÜNYAMIZI DƏYİŞMƏK ÜÇÜN 17 MƏQSƏD